

UOT 398:801.6;398:82.0;801.1

XALIDƏ METE
 AMEA, Folklor İnstitutu
 x.mete@mail.ru

TÜRK DASTANLARINDA QƏHRƏMANCASINA ELÇİLİK MOTİVİ

Ailə türk dastanlarında önəmli qurum kimi təsvir edilir. Bu baxımdan dastanlarda qəhrəmanlar öz ailəsini, ailə üzvlərini qoruya bilmək üçün mübarizə aparır, sınaqlara məruz qalırlar. Bunlar arasında xüsusilə ailənin təməl prinsiplərinə münasibət, qız almaq, elçilik, daha dəqiq desək, yetkinlik yaşına çatmış igidin könlüñə yatan qızı almaq uğrunda uzaq və təhlükəli səfərə çıxaraq, ona şəxsən özünün qəhrəmancasına elçi düşməsi məsələləri qabarıq şəkildə verilmişdir. Bu qəhrəman kor-korana evlənmir, öz həyat yoldasını özü seçir, onun üçün əzab-əziyyətlərə qatlaşır, düşmənlərlə mübarizə aparır, qələbə çalır və sözün əsl mənasında bu sevgi üçün can qoyur. Tədqiqatda qəhrəmancasına elçilik motivi və evlilik yolunda qəhrəmanın sınaqları araşdırılmış, sınağın növləri sistemləşdirilmişdir.

Açar sözlər: dastan, qəhrəman, elçilik, sınaq.

Təbii ki, dastanların hamısında evliliklə bağlı eyni dərəcədə dolğun məlumat almaq mümkün deyil. Bəzilərində evlilik məsəlesi çox dərin, bəzilərində isə xırda detallarla anladılır. Məsələn, "Oğuz Kağan" dastanında biz yalnız qəhrəmanın bir qız gördüğünü, sevdiyini və evləndiyini, evləndiyi qızlardan birinin göy üzündən işıq içində endiyini, digərinin göl ortasındaki bir ağaç koğusundan çıxdığını biliyor. Bunun əksinə olaraq "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış", "Koroğlu" və digər dastanlarda qəhrəmanın evlənməsi çox geniş və rəngarəng formada işlənilir.

"Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi nəhəng dastan nümunələri də daxil olmaqla bütün qəhrəmanlıq dastanlarında qəhrəmanın evlənməsində müxtəlif priyomlardan istifadə olunur. Burda xüsusilə qeyd edək ki, qəhrəmanlıq və məhəbbət dastanlarında evlənmə və elçilik formalarında fərqlilik var. Qəhrəmanlıq dastanlarında qəhrəmanın evlilik formalarını aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

- Hələ doğulmamış beşikkəsmə edilir.
- Düşmən qızı və ya müharibə zamanı qənimət yolu ilə əldə edilən qızlarla evlənir.
- Ata, qardaş, yaxın dost qəhrəman üçün qız seçilir.
- Qəhrəman evlənəcəyi qızı özü seçilir. Görür və aşiq olur.
- Qız özü qəhrəmana namə göndərir və ya qəhrəman qızın sorağını eşidib dalınca gedir.

Bu variantların hansından istifadə olunmasına baxmayaraq qəhrəman evlilik üçün sınaqlardan keçməlidir.

Beşikkəsmə. Türk dastanlarında evliliyə hazırlıq bəzən hələ körpə dünyaya-

Məqalə tarixçəsi:

Göndərilib: 12.05.2019, qəbul edilib: 04.06.2019



ya gələməmişdən başlanır. Belə ki, sonsuz iki qardaş, padşah-vazir dünənya gələcək övladlarını bir-biri ilə evləndirəcəkləri barədə əhd bağlayırlar. Bu hazırlığı dəstəndəki adı “Beşikkesməs”, “Bekis kərtməsi” adları. “Bəmsi Beyrək”, “Manas”, “Əslî-Kərəm”, “Tahir-Zöhər” və digər dəstənlərdə biz bu motivə rast golur. Bu ənənə ham qəhrəmanlıq, həm də məhəbbət dəstənləri üçün ənənəvidir. Bu ənənənin ən maraqlı tərəfi odur ki, həmin uşaqlar böyüyündən nəinki bekkikənməyə qarşı gol, əskinə bir-birinə aşiq olur, bəzən valideynləri öz vələrlərinə xilaf çıxdıqları halda mübarizəyə, öz məhəbbətlərinin müdafiəsinə galxın, bəy vəldənən bəllər gözə alırlar.

Bəzən valideynlər öz sözünün üstündə duralar. Lakin tərəflərdən biri o birini sinəq çəkməklə evlənəcəyi şəxsin bu sevgiyə layiq olub olmamasını yoxlamağa çalışır. Biz bunu "Kitabi-Dədə Qorqud" dəstənində Bamsı Beyrək və Banucavığın timsalında görə bilirik.

Tıva dastanı "Alday Buuçu"nun qəhrəmanı da beşikşasına adı ilə evləndirilib. Hələ övladı yox ikən Alday Buuçu Uzun Sarıq Kağanın doğulacaq körpələrini beşikşasına edirlər. Alday Buuçu Uzun Sarıq Kağanın qızına qarsılıqlı gümüş, qızıl vətər verir. Uşaqlar həddi buluğa çatdıqdan sonra Xan-Şılıq atlı Xan Buuday beşikşasını olan qızı almaq üçün Uzun Sarıq Kağanın yurduna gedir. Lakin burdu onu bir çox əngəllər gözləyir. Xan Buuday öz beşikşasını alı bilmək üçün qaynatısının şorłarını yerinə yetirməli, bir çox sinqlardan kecməli olur (5, s. 244-245).

Demek olar ki, bütün türk xalqlarının yaratdığı dastanlarında beşik kəsmə adı astı vədir, lakin bunların hamisini qəhrəman bəzi əngəlləri aşış, sınaqlardan keçidkən sonra evlənmə izni ala bilir. Yəni, beşikkəsmə olmaq halı evliliyi ləviyə olmadəm deməkdir.

Düşmanı qızı və ya qənimət yolu ilə olda edilən qızlarla evlənmək. Türklerin adətən digər məmələklərləndən, əlkəldərdən qız aldığı tarixi qaynaqlardan da bəlliidir. Məsələn, Çin qaynaqlarına görə Hün hökmətləri bəlli bir boydan evlənərək asılında boyalar arasında qız dəyişirdirmə etmişlər ki, bu dastanlarda da özünü göstərməkdədir. Əslində tarixi mənbələrə asaslanaraq bu əsnəni türkəlin xüsusi siyasi stiliň nümunəsi kimi da qıymatlaşdırılmışdır. Belə ki, bu vasitə ilə qohum olmaq boyalar, tayfalar, camiyatlırlar arasında müttəfiqliyin, əmin-amanlığın da zəmanəti ola bilirdi. Qazan bayın oğlu "yad qızı həlalimə dəstur versin", Dəli Domrul "yad qızı həslim var" deyir. Görüldüyü kimi bu ifadələr və nümunələr Oğuzlarda kənardan evliliyin yayılmış olduğunu göstərməkdədir (7, s.341-342).

Bəzən də mühərbiyənin, qan-qadanın, döydülən qarşısını alımaq üçün kişi qəhrəmanlara qız verilir. Məsələn, şorların "Oğlan" dəstənində Aymagis atası-nı Çek Pergenin öldürdüyüñü öyrənir və onu öldürməyi gedir. Ancaq Çek Pergen atının xalqını və malını istəyərse götüre biləcəyini və dost olmaq istədiyini, bacısının olduğunu, bir-birilərini öldürməmək üçün onu almasını söyləyir. Aymangis öncə bunu qəbul etmir, vururğular, gülüşürərlər. Bu arada Çek Pergenin bacısı gəlir və "Durun! Mən Aymangisla evlənməyə hazırlam" deyir. Aymangis qızı göründücə asa olur, dava durur, ev girib yeyir içirlər, xalq toy edir.

"Battal Qazi" dastanında qârîmânların evlennelerinin bâzân düşman qızları ile baş tutduğu defalarla tekrarlanır, Kayserin qızlarının ve yâbacılarının türk bahadırılarla evlenmesinden söz açılır. Yaraşılık ve gülçül bu bahadırıları gören genc ve güzel qızlar müslümanlığı qâbul edir ve bu igidârların evleneriler.

Türk dastanlarında bəzi qəhrəmanların qənimət yolu ilə evləndiyini de
görlüy. "Manas" dastanında qənimət və qaçırmış yolu ilə evlənənlər
rastlaşırıq. Məsələn, Manas evləndiyi iki qızı savaş meydanında qənimət
olarak almışdır (8, s. 124).

Atanın oğlu üçün qız seçməsi. Eviylik formalarından biri də qəhrəmanın atasının oğlu üçün qız arxartıma çıxmışdır. Qanturaltı boyundan Qanturallıdan onun üçün qızı tapması istəyin qarşılıqlı atanın galin arxartıma çıxmamasının şahidi olurmuş. "Atası Qanlı qoca sevindək-fərəhli ayağa durdu. Ağ saqqalı piranı qocaları da yanna saldı. İç Oğuzu attardı, qız tapmadı. Dolandı Das Otuşa geldi, tapa bildim (3, s.249).

"Kitabi - Dədə Qorqud" boyunda bariz nümunəsini gördüyüümüz bu evlənmə şəkli bir çox dastanlar üçün da keçirildir. Bəzən dastanlarda ata ilə bərabər bəlli missiyani qəhrəmanın qardaşı, yaxın dostu da hayatı keçirir. Lakin bunların içərisində dəha çox vaylıları atanın öz xartalarına cixmasıdır.

Qəhrəman evlənəcəyi qız özü seçir. Türk dastanlarında daha çox yılanın evlənmə şəkli evlənəcəyi qız qəhrəmanın özünün seçməsidir. Qız adətinə oğlanın yaşadığı yerden xeyli uzaq, başqa bir məmləkətin padşahının, xanının, bayının, kağanının quzidir. İndiyadək göstərilən misallardan görülür ki, dastan qəhrəmanı evlənəcəyi qızla layiq olmaq üçün hər bir fədakarlığa, təhlükəyə, sinəgə hazırlıdır. Bu sınaqlardan uğurla çıxmamasına səbəb issə evləniləcək qızda duylun ehtiramla yanışı sevgisinin qüdratıdır. "Koroglu" dastanında biz bunu Eyyazın timsalında görə bilərik. Hələ bərkə-boşa düşməniş canav Eyyaz dünyaya meydən oxuyan, indiyadək Koroğludan başqa heç kimə möglüb olmayan min ilin pəhləvəni Ərəb Reyhanla düzüşə girərkən onun qalib olmasına məhz Hürriyə oğlan sevgisini yardım edir.

"Koroğlunun Dərbənd səfəri"ndə da Koroğlu hələ gənc iken Dərbənd paşasının qızı Möminə xanımı almaq üçün özü gedir. Qızın atası arəb paşa ilə özü danişir, qızını ədəb-ərkanlıdan ondan istəyir. Koroğlunun belə mərd-mərdanə danişmığı Ərəb paşanın xoşuna geldi. Vəziri-vəkili yiğdi. Məsləhət elədi. Onlar rəsi oldular (1. s.295-296).

Eyni şekilde, Koroğlunun oğlu Kündoğu Həsən də sevdiyi qız – Mehri xanım üçün bu cür mərdi-mərdanlı elçilik edir. (1, s.304-308).

Qızın nama göndərməsi. Qızın nama göndərməsi ilə evlilik variantına biz daha çox Koroğlu dastanlarında rast galırıq: "Xotkar qızı Nigar Bəlli Əhmədə bir nama yazar və qolundakı bəzubəndi ilə birgə Koroğluya göndərir: "Deyərsən ki, naməni oxusun. Əgor razi olsa, özü gəlsin, razi olmasa cavabını sənə göndərsin" (1, s.27).

Başına döndüyüm ay qoç Koroğlu,

Əgər igidşənə, gəl apar məni! (1, s.28.)"

Bu tip aşiq olma üslübuna biz bir çok türk dastanlarında rast galırılk. "Manas" dastanında Semetay Ay Çöreya onun söhretini duyaraq aşiq olur. "Kız Daryka" dastanında da Dariyka Həzərət Əlinin söhretini duyaraq ona aşiq olmuşdur.

Beləliklə, dastanlarda müxtəlif yollarla qız bayənmə və evliliyi addım atma metodları müşayyənləşmiş olur. Bundan sonra dastanlarda qəhrəman-casına elçilik motivi meydana girir, qəhrəmanın əyləşməsi və sevgisi uğrunda mübarizəsi, sınaqlar silsiləsi başlayır. Qəhrəmancasına elçilik dastan qəhrəmanı üçün şan, səhərət hesab olunur. İdиг, bahadir, alp razi olmur ki, onun evlənəcəyi qızın arxasında kimse getsin. Çünkü, bu, sadəcə evlənmək deyil,

onun üçün mübarizə aparmaq, savaşmaq, sınaqlardan keçmək, bəzən düşmənlə, bəzən qızın əvvəlki adaxılılığı ilə, bəzən təlibləri ilə, bəzən da ailisi ilə mübarizə aparmaq və qalib gəlmək, nəhayət ona layiq olmaq deməkdir. Koroğlu demiş: “İgid gərk var sevməyə, Özü tək gedə, tək gedə...” (1, s.29).

Eyni dastanda, Dəmərçioğlu da Telli xanının ardınca gedəndə qızın qardaşı ilə, onun qoşunu ilə döyüldü, dar ağacına çökildi, dərisi soyulub, yerinə saman basıldı, amma nə Tellinin yerini dedi, nə ufuldu (1, s.76). Bu hadisə elçiliyin qəhrəmanca, qorxmazca, mərdəcə yerinə yetirilməsinin bariz nümunəsi hesab oluna bilər.

Qazaxların “Koblandı batur” dastanında Koblandı minlərlə əhalisi olan və insanları çox zöngün yaşayın bir ölkənin hökməndərini Koktum Aymakın qızı ilə evlənmək üçün sınaqları keçir, dirxəklər üzərində asılan qızıl pulları nişan alıb bu sikkələri vurur, velikan Qızılərlər döyüdür (11,s.128-129).

Bu stüjetlərdən göründür ki, məhəbbət dastanlarından fərqli olaraq qəhrəmanlıq dastanlarında sevgiliyə qovuşmaq üçün də qəhrəman qəhrəmanlıq sınaqlarından keçməli, qol gücünə mübarizəni qazanmalıdır. Məhəbbət dastanlarında qəhrəman daha çox sözün qûdratı, saz-söz sınağı, müxtalif bağlanımları, qifibindəri açmaq, gizli mətləblərdən hali olmaqla qələbə qazanır, qəhrəmanlıq dastanlarında biz burlara rast gelmirik. Lakin qəhrəmanlıq sınaqlarında qələbə ağılla hayatı keçirilir. Məsələn, Koblandı yaxşı anlayır ki, veliklənək aqıq döyüldə qalib gəlmək çətindir. Belə halda o aqıl işlədərək divardan asılan xallı koməri onun ayağına keçirməkla onu sürüyüb yerə salmağın daha ağıllıca bir fikir ola biləcəyinə anidən qarar vermə bilmək qabiliyiytindən malikdir. Yeri gölmüşkən qeyd edək ki, bu stüjet xəttində Basatın Təpəgözə qalib gəlməsinin izləri görünürkəndədir.

Şör dastanlarında orta ələm (yer üzü) qəhrəmanları, zaman-zaman alt (yeralı) və üst ələm (göyün yedinci qatı) qızıllarıyla evlənlər. “Altın Sarık” dastanında Altın Çiltşen oğlu Altın Şappaya galin olacaq qız doqquz qat göyün üstündə yaşayan Doqquz Yaradıcıın kicik qızıdır. Doqquz Yaradıcı qızlarını evləndirmək üçün göyün doqquzunu qatında yarış düzənləyir. Bu yarışda ox yetməz və at yetişməz doqquz tüklü göy oxu atacaqlar. Oxu qardaş atlar tutub gətirirler və Altın Torkula evlənlər.

Eyni qızı iki və dəha çox qəhrəman almış istəyərsə, o zaman qəhrəmanlar arasından döyük təsəkkil olunur. Qalib gələn iigid qızı alır. Məsələn, “Aran Tayçı” dastanında Qızıl atlı Sarı Altın ilə Aran Tayçı yeddi iigidin bacısını almaq istəyirler: “Gök Kağanın oğlu Aran Tayçı: “İki iigid vuruşsun! Öleni yera girsin, qalanı qızı alsın!..” dedi. Yeddi gün döyüsdülər, yeddi gün sonunda yeddisinən de başını kəsdi. Ay alaca atlı Aran Tayçı gözəli alıb geri döndü” (6, s.314).

Yenə “Kitabi - Dədə Qorqud”da Qanturalıın elçiliyi getmək sahnesində bizi qəhrəmanlığın qorxmazlığının nümunəsinin görürtük. Qanturalının Trabzonda buga, aslan və dəvəni məglub edib Selen Xatunu alması, bù dəfə də qızını Qanturaliya verdiyini peşman olan Təkuron qara donlu, göy dəmir qılınclı altı yüz kafiri onların arxasından göndərməsi ilə yeni sınaqların başlanması, yeni qələbələrin qazanılması demək olar ki, türk dastanlarında qəhrəmanın evlilik sınaqları onun bariz nümunələrindən biri hesab oluna bilər (3, s.251-255).

Nüsnəliş üçün qırbata gedən Alpamışın orada etdiyi qəhrəmanlıqlar, pəhləvanlarla qarşılaşış onları yenməsi və qızla evlənmə haqqını əldə etməsi,

Kalmik şahının onun arxasından qoşun göndərməsi əhvalatı “Qanlı Qoca oğlu Qanturalı boyu”ndakı hadisə ilə oxşarlıq təşkil edir.

Türk dastanlarındakı bahadır qızlar, evlənəcəyi oğlanları öncə sınaqça çırkı, onları imtahan edir, sonra onlara evlənmək üçün razılıq verirlər. Dastanlarda önməli yeri olan bu motivin təməli tarixdə türk qadınlarının kişiilərlə eyni səviyyədə, bərabər tutulmasına işarədir, əslində. Ham güclə, ham ağılda kişiilər tay olan qızlar təbii ki, öz gücünü göstərməli və evlənəcəyi kişiinən de gücünü sinənalıdır.

Banucciçək da, “Koroğlu” dastanının Tellii xanımı da, Nigar xanımı da evlənəcəyi kişini özlü seçir, ancaq yena də sınaqdan keçirir. “Köşü Kenan-Dona Hanım” qolunda yer alan Dona Hanım da eyniyə “Kız Daryka” dastanının qəhrəmanı Daryka kimi özüna hayatı yoldaşı seçərkən evlənəcəyi oğlanın onunla gülüşəsini, məglub olarsa sarvatını elə keçirəcəyi və özünlün də boynunu vuracağıni şart qoyur (4, s.380-381).

Aparılan incələmə noticəsində aydın olur ki, elçilik yolunda qəhrəmanı bir çox çatınlıklar, sınaqlar gözləyir və qəhrəmanlıq dastanlarında evlilik sınaqlarını belə ümumişləşdirirək olar.

1. Uzaq ölkəde yaşayan qızı əldə etmək üçün (bəzən bu düşmən ölkə ola bilir) qarşı tərəfin ordusuna təkbaşına qalib gəlmək məcburiyyətdən qalır.

2. Vəhişi heyvanlarla gölüşür.

3. Yeraltı və yerdəti möxüllərlə qalib gelir.

4. Qızın atası, qardaşı, galəcək təlibi, bəzən də elin pəhəvanı ilə vuruşur.

5. Qəhrəman evlənəcəyi qızla döyüşə girir

6. Ağıl savaslarına, söz savaslarına girir.

7. Golin namızdırın atası, qardaşı, yaxın qohumları tərəfindən irəli sürürlən çox çatın bir vəzifə dəlinəcə gəndərlər. Bəzən gedər-galmaza yola salır.

Qəhrəmanın ailesi, sevgilisi, galəcək hayatı yoldaşı üçün verdiyi sınaqlar, bu sınaqların, mübarizələrinə önmə, ailyə, topluma daxil olacaq galının seçimləsinin möhəz dəstən qəhrəmanın özünlənə həvalə ediməsi mesajını verməklə, əslində dəstənçələr canımıytə yeni-yeni lüz olmağa çalışın, həyata hazırlaşan gənclər üçün ideallar yaratmaq, onların necə bir canımıytədə yaşadıqlarını, bu canımıytənin inancları, etiqadları, mülhakimələri, təbiətə, dünyaya baxışı, qıscası dünyaya baxış fəlsəfəsinə irəli sürməkdədir (8, s.118).

Başa sözü, bù dastanları oxuyan bir şəxs canımıytən nəyə inandığını, həyatını hansı prinsiplər əsasında qurduguunu, nələrdən qorxub-çəkindiyini, neçə bəsləndiyini, günahlarını, cozaclarını, mülkafatlarını, adat-ənəmələrini, həyat tərəflərini öyrənməkə yanaşı, anaya, aileyə olan ehtiram və dəyərin, ailənin, həyat qurdğu şəxslərin türk canımıytə üçün önməni, qıscası türkün həyatının əsaslarını dərinəndə qavramaq imkanı əldə edir.

ƏDƏBİYYAT

1. Azərbaycan dastanları. 5 Cild. Bakı: “Lider nəşriyyat”, 2005.
2. Azərbaycan məhabət dastanları. Tərtib edəni: M.H.Thomasib və başqaları. Bakı: Elm, 1979, 501s.
3. Kitabi Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: 2004. 376s.
4. Ekici M. Anadoluh Sahasi Koroğlu Anlatmalarında Kadın Tipleri // Bolu'da Halk Kültürü və Koroğlu Uluslararası Sempozyumu -1997. Bolu: Abant İzzet Baysal Üniversitesi Yay, 1998, s.380-381.



5. Ergun M. ve Aça M. Tiva Kahramanlık Destanları I. Ankara: Akçağ Yay, 2004. s. 244-245.
6. Ergun M. Şor Kahramanlık Destanları. Ankara: Akçağ Yay, 2006, s.314.
- İnan A. Türk Düğünlerinde Exogamie İzleri. Makaleler ve İncelemeler. Cilt 1, Ankara: TTK Yay, 1998f, s.341-349.
7. Şahin H.İ. Türk destanlarındaki Aile Algısı // Karadeniz Araştırmaları, Bahar 2012, Sayı 33, s.117-138.
8. Türker F. Kırgız destanı “Kız Darıyka” üzerinde bir araştırma. Yüksek lisans tezi T.C. Ege Üniversitesi Sosyal Bilimler Enstitüsü Türk Dünyası Araştırmaları Anabilim Dalı Türk Halk Bilimi Bilim Dalı. İzmir, 2005, 333s.
9. Алпамыс Батыр. Алма-Ата. «Жалын». 1981. 110 с.
10. Героический эпос народов СССР. Т.2.- М.: Издательство «Художественная литература», 1975, 573с.
11. Жирмунский В. Народный Героический эпос. М. – Л. 1962. 436 с.
12. Путилов Б.Н. Героический эпос и действительность. Л., 1988.

РЕЗЮМЕ

ХАЛИДА МЕТЕ

МОТИВЫ ГЕРОИЧЕСКИХ СВАТ В ТЮРКСКИХ ДАСТАНАХ

Семья играет важную роль в тюркских дастанах. Поэтому в дастанах герои проходят через трудные испытания, чтобы спасти своих родных и близких. Особое внимание уделяется отношениям, браку, а если сказать подробнее:главным образом выделяют юношу достигшего совершеннолетия, которые отправляется в далекое и опасное путешествие для сватовства возлюбленной. Этот герой никогда не женится в слепую и сам выбирает свою будущую жену. Он проходит множества испытаний, сражается с врагами, побеждает и в буквальном смысле ставит под угрозу свою жизнь ради любви. В результате исследований систематизировались мотивы героических сват и испытания героев на пути для брака.

Ключевые слова: дастан, герой, сваты, испытания

SUMMARY

XALIDA METE

THE MOTIVES OF THE HEROIC MATCHMAKER IN THE TURKIC DASTANS

The family plays an important role in the Turkic dastans. Therefore, in the dastans, the heroes go through difficult trials in order to save their loved ones. Particular attention is paid to relationships, marriage, and if you say more: mainly allocate the young man who has reached the age of majority, who goes on a long and dangerous journey for matchmaking his beloved. This hero never marries a blind man and chooses his future wife. He goes through many tests, fights enemies, wins and literally puts his life at risk for the sake of love. As a result of the research, the motives of the heroic matchmaker and the testing of heroes on the way to marriage were systematized.

Keywords: dastan, hero, matchmakers, trials

(Akademik Əbülfəz Amanoğlu Quliyev tərəfindən təqdim edilmişdir)

